

Azərbaycan Respublikasının Prezidentinə
ƏRİZƏ-ANKET

Şəkil
üçün
yer

Xahiş edirəm, məni Azərbaycan Respublikası vətəndaşlığına qəbul edəsiniz.

SUALLAR	CAVABLAR
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmişinizsə, səbəbləri göstərilməklə əvvəllər daşdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)	
2. Doğulduğunuz gün, ay, il	
3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)	
4. Milliyyətiniz	
5. Ailə vəziyyətiniz (nikahdasınızmı, dulsunuzmu, subaysınızmı)	
6. Vətəndaşlıq mənsubiyyətiniz	
7. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşlığında olmusunuz, hansı yolla qəbul edilmisiniz və niyə çıxmısınız)	
8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz	
9. Azərbaycan Respublikasına gəlişinizin səbəblərini göstərin	
10. Əvvəllər Azərbaycan Respublikasında olmusunuzmu, məhz nə vaxt (Azərbaycan Respublikasına gəlişinizin və Azərbaycan Respublikasından gedişinizin tarixi, məqsədi)	
11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (əgər edilmisinizsə, nə vaxt, harada hansı orqan tərəfindən və nəyə görə cəlb edilmisiniz)	

12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz, əgər bitirməmisinizsə, nə səbəbdən)					
13. Azərbaycan Respublikasına gəlməmişdən qabaq xaricdə harada və nə qismində işləmişiniz					
14. Əmək fəaliyyətinə başladıqdan sonra icra olunan iş (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, hərbi xidmət daxil olmaqla). Bu bəndi doldurarkən idarə, müəssisə və təşkilatların Sizin işlədiyiniz dövrdəki adını, ünvanını, hərbi xidmətdəki vəzifəni göstərmək zəruridir					
Ay və il		İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz		İdarə, müəssisə və təşkilatın ünvanı	
daxilolma	çıxma				
15. Yaxın qohumlarınız (arvad, ər, valideynlər, böyük uşaqlar, qardaşlar və bacılar)					
Qohumluq dərəcələri	Soyadı, adı və atasının adı	Milliyyəti	Vətəndaşlıq	İş yeri və vəzifəsi	Olduğu ölkə və yaşadığı ünvan
16. Yaşayış yerinizin dəqiq ünvanı və telefonlarınızın nömrələri (ev, iş)					
17. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz					
18. Ərizəyə əlavə edilən sənədləri sadalayın					
19. Azərbaycan Respublikası vətəndaşlığına mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı qəbul etməyi xahiş edirəm					
Oğul, qız	Soyadı, adı və atasının adı	Doğum ili və ayı	Doğum yeri	Qeyd	

« _____ » _____

Şəxsi imza _____

(gün, ay, il)

Xidməti qeydlər (daxili işlər orqanlarında doldurulur)

Vətəndaş _____

a) _____

(pasportu vermiş orqanın adı)

_____ tərəfindən

« ____ » _____ ildən « ____ » _____ ilədək müddətə verilmiş pasporta
(gün, ay, il) (gün, ay, il)

b) DİN tərəfindən, _____ rayon (şəhər) DİŞ tərəfindən _____ seriyalı _____
nömrəli « ____ » _____ 19 _____ ildən « ____ » _____ 19 _____ ilədək müddətə
(gün, ay, il) (gün, ay, il)

verilmiş əcnəbi vətəndaş üçün qeydiyyat vəsiqəsinə

c) DİN tərəfindən, _____ rayon (şəhər) DİŞ tərəfindən _____ seriyalı _____ nömrəli
« ____ » _____ 19 _____ ildən « ____ » _____ 19 _____ ilədək
(gün, ay, il) (gün, ay, il)

müddətə verilmiş vətəndaşlığı olmayan şəxs üçün yaşayış vəsiqəsinə malikdir.

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı

_____ (sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı və onun imzası)

« ____ » _____
(gün, ay, il)

M.Y.